

M.T.ZEYNALOVA

bas müəllim

e-mail: munevver.zeynalova@inbox.ru

Azərbaycan Dillər Universiteti

(Bakı şəh., R.Behbudov küç., 134)

<https://orcid.org/0000-0003-3217-8957>

10.62021/0026-0028.2024.3.122

## SOSİAL DİALEKTLƏRİN ÖYRƏNİLMƏSİNİN NƏZƏRİ ƏSASLARI

**Xülasə.** Təqdim olunan məqalə sosial dialektlərin öyrənilməsinin nəzəri əsaslarının araşdırılmasına həsr olunmuşdur. Ayndır ki, sosial dialektlər və ya səsiyelərlər müəyyən sosial qrupları xarakterizə edən dil müxtəlifliyidir. Bu qruplar müxtəlif meyarlarla, o cümlədən sinif, peşə, yaş, cins, etnik mənsubiyət və digər sosial xüsusiyyətlərlə müəyyən edilə bilər. Sosial dialektlərin tədqiqi dilin cəmiyyətin sosial quruluşunu necə əks etdiriyini və təsir etdiyini anlamağa imkan verir. Bu işdə sosial dialektlərin tədqiqinin nəzəri əsasları, o cümlədən onların tərifi, təsnifatı, funksiyaları və tədqiqat metodları araşdırılır. Sosial dialektlərin tədqiqi dilin cəmiyyətin sosial quruluşunu necə əks etdiriyini və formallaşdırılmasını başa düşməyi təmin edən səsiyelinqvistikannın mühüm sahəsidir. Sosial dialektlər mühüm identifikasiya, təbəqələşmə və mədəni funksiyaları yerinə yetirir. Müxtəlif tədqiqat metodları, məsələn, səsiyelinqvistik sorğular, lingvistik müşahidə və statistik təhlillər bù müraciət və çoxşaxəli mövzuya haqqında geniş təsvir vəldə etməyə imkan verir.

Məqalənin sonunduda əldə edilmiş nəticələr və bu məsələnin müzakirə olunduğu adəbiyyat siyahısı siyahısı öz əksini tapşırıdır.

**Açar sözlər:** sosial dialect, sosial iyerarxiyalar, etnik mənsubiyət, sosial amil, real nitq təcribəsi

Sosial dialekt (səsiyelək) müəyyən bir sosial qrup tərəfindən istifadə olunan və müxtəlif səviyyələrdə, məsələn, leksik, fonetik, qrammatik, üslub və digər səviyyələrdə dil variantlarında fərqlənən dil müxtəlifliyidir. Sosial dialektlər cəmiyyətin sosial təbəqələşməsi nəticəsində yaranır və qruplar arasında mədəni, iqtisadi, peşə və digər fərqləri əks etdirir. "Sosial sinif həm də əhatəli, geniş miqyaslı kateqoriyadır. Bu, zahirən sadə bir fikir kimi görsənir və şübhəsiz ki, dilçilərin şəhərlərdə dilin sosial funksiyalarını əhəmiyyətli dərəcədə işıqlandırmağa imkan vermişdir, lakin yüksək mütərrədlik səviyyəsində ardıcıl olaraq istifadə edilmədiyi təqdirdə dəqiqləşdirilməsi çox çotin bir anlayışa çevrilir" [4, s. 13].

Sosial dialektlərin təsnifatı müxtəlif meyarlara əsaslanır:

1. Peşə dialektləri: müəyyən peşə qruplarına xas olan dil müxtəlifliyi (məsələn, tibbi, hüquqi, kompüter jarqonu);

2. Yaş dialektləri: müxtəlif yaş qruplarının istifadə etdiyi dil müxtəlifliyi (məsələn, yeniyetmə jarqonu);

3. Gender dialektləri: kişi və qadın nitqindəki fərqlər;

4. Etnik dialektlər: etnik azlıqlara xas olan dil müxtəlifliyi;

5. Sosial sinif dialektləri: müxtəlif sosial təbəqələrin nümayəndələrinin nitqindəki fərqlər (məsələn, yuxarı, orta və işçi təbəqənin nitqi).

Sosial dialektlərin öyrənilməsinin mühüm cəhətlərindən biri onların sosial mobilliklə əlaqəsidir. Başqa sosial qrupa keçmək istəyən insanlar tez-tez nitqlərini həmin qrupun dil normalarına uyğunlaşdırmaq üçün dəyişirlər. Bu fenomen "dil uyğunlaşması" və ya "dil akkomadasiya" kimi tanınır.

Sosial dialektlərin öyrənilməsi müxtəlif üsullardan istifadə etməklə həyata keçirilir tutur:

1. **Səsiyelinqvistik sorğular:** müxtəlif sosial qrupların üzvlərinin dil davranışları və dil üsünlükleri haqqında məlumatların toplanması.



**2. Linquistik müşahidə:** təbii şəraitdə real nitq təcrübəsinin təhlili.

**3. Yazılı mənbələrin təhlili:** müxtəlif sosial qrupların nümayəndələri tərəfindən yazılış mətnlərin öyrənilməsi.

**4. Eksperimental üsullar:** müxtəlif dialektlərin qavranılması və istehsal xüsusiyyətlərini müəyyən etmək üçün eksperimentlərin aparılması.

**5. Statistik təhlil:** statistik metodlardan istifadə etməklə toplanmış məlumatların istifadəsi və interpretasiyası, yəni şəhri.

Sosial dialektlərin və ya sosiolektlərin öyrənilməsi sosiolinquistikanın mühüm aspekti kimi dilin müxtəlif sosial kontekstlərdə necə döyişdiyini araşdırır. Coğrafi cəhətdən fərqlənən regional dialektlərdən fərqli olaraq, sosiolektlər sinif, etnik mənşəbiyyət, cins, yaş, peşə və sosial şəbəkələr kimi amillərin təsiri ilə sosial qruplar arasında dayışır. Sosiolektləri başa düşmək üçün dil və cəmiyyət arasındaki əlaqəni dəyərləndirmək, sosial strukturların və mədəni təcrübələrin linquistik davranışını necə formalasdırıldığı diqqət yetirmək lazımdır.

Sosiolinquistik nəzəriyyə həm sosiologiyadan, həm də dilçilikdən qaynaqlanan fikirləri birləşdirərək sosial dialektlərin öyrənilməsi üçün əsas təşkil edir. O, dil istifadəsinin sosial kimlikləri və iyerarxiyaları necə əks etdiriyini və qurduğunu araşdırır. "Sosiolinqvistlər danişanların sosial-iqtisadi təsnifatında istifadə olunan kateqoriyalar ilə bu kateqoriyaların əsasında dayanan sosial təcrübə arasındakı mürəkkəb əlaqənin olduğunu çox yaxşı bilirlər. Beləliklə, hətta sinifin identifikasiyası bu indekslərə əsaslandıqda belə, biz dil və sinif fərqləri arasındaki korrelyasiyaları təhlil edərkən, sinifi ölçmək üçün istifadə edilən obyektivləşdirilmiş göstəricilərə (massələn, əmək haqqı, peşə və təhsil) diqqət yetirmirik" [2, s. 246]. Əsas anlayışlara aşağıdakılardaxildir:

- Nitq icmaları: dildən istifadə ilə bağlı normaları və gözənləntiləri bölüşən insanlar qrupları.
- Linquistik variasiya: sosial qruplar arasında tələffüz, qrammatika və lüğətdəki fərqlər.
- Dil ideologiyaları: sosial iyerarxiyaları və güc dinamikasını əks etdirən dil haqqında inanclar və münasibətlər.

V.Labov tərəfindən əsası qoyulan variasiyaçı sosiolinquistika isə dilin müxtəlif sosial qruplar arasında necə və niyə döyişdiyini öyrənir. Əsas metodologiyalara aşağıdakılardaxildir:

- Kəmiyyət təhlili: linquistik xüsusiyyətlərin sosial dəyişənlərlə əlaqələndirilməsi üçün statistik üsullar.
- Görünən zaman tədqiqatları: dildə tarixi dəyişiklikləri çıxarmaq üçün müxtəlif yaş qrupları üzrə dil istifadəsinin təhlili.
- Real vaxt tədqiqatları: Zamanla icmada dil dəyişikliklərini izləyən uzununa tədqiqatlar. Sosiolektlərin öyrənilməsinin bir sıra metodları da mövcuddur:

## 1. Məlumatların toplanması

Sosiolektlərin öyrənilməsində məlumatların toplanması müxtəlif üsulları şəhər edir:

- Sosiolinquistik müşahibələr: bir sıra nitq üslublarını müəyyən etmək üçün nəzərdə tutulmuş strukturlaşdırılmış müşahibələr.
- İştirakçıların Müşahidəsi: Tədqiqatçının təbii kontekstlərdə dil istifadəsini müşahidə etmək üçün icmanın araşdırmağı nəzərdə tutan etnoqrafik metod.
- Korpus linquistikası: linquistik xüsusiyyətlərin nümunələri və tezliklərini müəyyən etmək üçün kompüterləşdirilmiş mətn korpusunun təhlili.

## 2. Məlumatların təhlili

Sosiolektlərin təhlili etibarlı analitik çərçivə tələb edir:

- Fonoloji təhlil: tələffüzdə variasiya və onun sosial korrelyasiyasının öyrənilməsi.
- Sintaktik təhlil: cümlə quruluşu və qrammatik strukturlardakı fərqlərin öyrənilməsi.
- Leksik təhlil: lüğət seçimi və onun sosial əhəmiyyətinin öyrənilməsi.

Sosial dialektologiyada əsas nöticələr bir sıra kriteriyalar üzrə də təsnif edilir:

Tədqiqatlar ardıcıl olaraq sosial təbəqənin dil dəyişkənliliyinin əhəmiyyətli bir proqnozlaşdırıcı olduğunu göstərdi. Daha yüksək sosial təbəqələr standart və ya prestijli hesab edilən dil xüsusiyyətlərinən istifadə etməyə meyllidirlər, aşağı sosial təbəqələr isə qeyri-standart



formalardan istifadə edə bilərlər. Məsələn, V. Labovun Nyu-Yorkun Aşağı Şərqi tərfində apardığı araştırma /r/ səsinin tələffüzünün sosial təbəqəyə görə necə dəyişdiyini göstərdi. Sosiolektləri başa düşməklə və dil müxtəlifliyini tanımaqla təhsil təcrübəsinə təkmilləşdirmək mümkündür. Bu, tələbələrin ana dillərinin və dialektlərinin nəzərə alınması ilə linqvistik inklüziyili taşviq edir. Sosial dialektologiyani başa düşmək dil siyasetini və planlamasını məlumatlandırır, dil müxtəlifliyinin və azlıqların dillərinin qorunmasını müdafiə edir. Çoxdilliliyi və dil hüquqlarını dəstəkləmək üçün proqramlar hazırlanı bilər.

**İşin elmi natiçəsi:** Sosiolektlərin tədqiqi dilin sosiomədəni kimliyi necə formalasdırıldığı və əks etdirməsi haqqında anlayışları genişləndirir. Bu, sosial kimliklərin qurulmasında və qrup birliyyinin gücləndirilməsində dilin rolunu dəyərləndirməyə kömək edir.

Etnik qruplar tez-tez şəxsiyyətlərini və həmrəyliyini qeyd edən fərqli dil xüsusiyyətlərini inkişaf etdirirlər. Məsələn, Afro-Amerikan Yerli İngilis dili (AAVE) onu Amerika İngilis dilinin digər növlərindən fərqləndirən unikal qrammatik, fonoloji və leksik xüsusiyyətlərə malikdir. Bununla belə, bir çox hallarda dilin etnik mənşəsiyətin mühüm və hətta əhəmiyyəti müşayiətəcidi amili ola bilməsi haqiqət olaraq qalır. Bu, sosial və mədəni faktdır və hansı proseslərin iştirak edə biləcəyini aydınlaşdırmaq vacibdir [5, s. 44].

Gender tədqiqatları göstərir ki, kişilər və qadınlar sosial gözənlətlərə və rollara görə dildən fərqli istifadə edə bilərlər. Qadınlar tez-tez daha standart dil formalarından istifadə edirlər, kişilər isə sərtlik və ya həmrəylik göstərmək üçün qeyri-standart formalardan istifadə edə bilərlər.

Dildəki variasiya və dəyişikliklər də yaşdan asılıdır. Gənc natiqlər çox vaxt linqvistik innovasiyaların önündə gedir, yaşlı natiqlər isə daha konservativ formaları saxlayırlar. Bu fenomeni nəzərdə saxlamaq zamanla dil dəyişikliyini anlamaq üçün vacibdir.

**İşin elmi yeniliyi:** Sosial dialektlərin tədqiqi dil və cəmiyyət arasındakı mürəkkəb münasibətlərə dərindən nəzər salmaq imkanı verən dinamik və fənlərarası bir sahədir. Dil təcrübələrinin müxtəlif sosial qruplar arasında necə dəyişdiyini və dəyişdiyini öyrənməklə tədqiqatçılar dil istifadəsini formalasdırıran əsas sosial strukturları və mədəni normaları aşkar edə bilərlər. Bu bilik təkcə akademik anlayışı inkişaf etdirmir, həm də getdikcə bir-birinə bağlı olan dünyamızda linqvistik müxtəlifliyin əhəmiyyətini vurğulayaraq təhsil, siyaset və sosial birlük üçün praktiki təsirlərə malikdir.

**İşin tətbiqi əhəmiyyəti:** işin tətbiqi əhəmiyyəti kimi gələcək tədqiqat istiqamətlərini aşağıdakı kimi qruplaşdırı bilərik:

- *Texnoloji irəliləyişlər:* Daha dəqiq linqvistik təhlil üçün qabaqcıl hesablama alətlərindən istifadə.
- *Global Perspektivlər:* Dünya üzrə müxtəlif dil və mədəni konteksləri əhatə edəcək tədqiqatların genişləndirilməsi.
- *Fənlərarası yanaşmalar:* sosiolektlər haqqında anlayışımızı zənginləşdirmək üçün antropologiya, psixologiya və digər fənlərin integrasiyası.

## Ədəbiyyat

1. Chambers, J.K. Sociolinguistic Theory: Linguistic Variation and Its Social Significance / J.K.Chambers. – Blackwell Publishing, – 2003.
2. Eckert, P. The Whole Woman: Sex and Gender Differences in Variation. Language Variation and Change. – 1989, № 1, – p. 245-267.
3. Labov, W. The Social Stratification of (r) in New York City Department Stores. Sociolinguistic Patterns, – 1966.
4. Milroy, L. Language and Social Networks / L.Milroy. – Oxford and New York: Basil Blackwell, – 1987, – 232 p.
5. Trudgill, P. Sociolinguistics: An introduction to language and society (4th ed.) Trudgill, P. – London: Penguin Books LTD, – 2000. – 222 p.



6. Wardhaugh, R., An Introduction to Sociolinguistics / R.Wardhaugh, J.M.Fuller. Wiley-Blackwell, – 2014.

M.T.Zeynalova

**Theoretical Foundations of Learning Social Dialects**

**Summary**

The presented article is devoted to the study of the theoretical foundations of studying social dialects. It is clear that social dialects or sociolects are varieties of language that characterize certain social groups. These groups can be defined by various criteria, including class, occupation, age, gender, ethnicity, and other social characteristics. The study of social dialects allows us to understand how language reflects and influences the social structure of society. This study examines the theoretical foundations of studying social dialects, including their definition, classification, functions, and research methods.

The study of social dialects is an important area of sociolinguistics that provides an understanding of how language reflects and shapes the social structure of society. Social dialects perform important identification, stratification and cultural functions. Various research methods, such as sociolinguistic surveys, linguistic observation, and statistical analysis, provide a broad understanding of this complex and multifaceted topic.

The article concludes with the results obtained and a list of references discussing this issue.

**Key words:** *social dialect, social hierarchies, ethnicity, social factor, real speech experience*

M.T.Zeynalova

**Теоретические основы изучения социальных диалектов**

**Резюме**

Представленная статья посвящена изучению теоретических основ исследования социальных диалектов. Очевидно, что социальные диалекты или социолекты являются разновидностями языка, характеризующими определенные социальные группы. Эти группы могут быть определены по различным критериям, включая класс, род занятий, возраст, пол, этническую принадлежность и другие социальные характеристики. Изучение социальных диалектов позволяет нам понять, как язык отражает и влияет на социальную структуру общества. В данном исследовании рассматриваются теоретические основы изучения социальных диалектов, включая их определение, классификацию, функции и методы исследования.

Изучение социальных диалектов является важным направлением социолингвистики, которое дает понимание того, как язык отражает и формирует социальную структуру общества. Социальные диалекты выполняют важные идентификационные, стратификационные и культурные функции. Различные методы исследования, такие как социолингвистические опросы, лингвистическое наблюдение и статистический анализ, обеспечивают широкое понимание этой сложной и многогранной темы.

Статья завершается полученными результатами и списком литературы, обсуждающей этот вопрос.

**Ключевые слова:** *социальный диалект, социальные иерархии, этническая принадлежность, социальный фактор, реальный речевой опыт*

*Rayçı: fil.e.d., prof. A.Y. Məmmədov*

*Redaksiyaya daxil olub: 15.08.2024*